

ekspozisiyasını daha da zenginleştirmişlər. Muzeydə bəstəkara aid olan şəxsi əşyalar, ailə şəkilləri, atasının, anasının, özünün uşaqlıq şəkilləri, yaradıcılıq anlarında olan fotoları geniş yer tutur. Mustafazadənin pianosu, müxtəlif diplomları, mükafatları, müsiqiləri yazılmış qramavalları, afişaları, həyat və yaradıcılığı eks etdirən müxtəlif sənədləri də orada toplanaraq sərgilənib.

Azərbaycan müsiqisinin təbliği və qorunması ilə məşğul olan, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Müzeyi hər il bir qayda olaraq mart və dekabr aylarında Vaqif Mustafazadənin xatirə gününü qeyd edir. Həmin günlər müxtəlif tədbirlər keçirilir, yaxınları və sənət yoldaşları yığışaraq bəstəkar haqqında olan təssüratlarını danişir, onun Azərbaycan incəsənətinə gətirdiyi yenilikdən səhbət açır və Mustafazadənin bəstələdiyi müsiqilər quşlaq asırlar. Bununla onlar böyük sənətkar qarşısında olan borclarını qismən də olsa ödənmiş hesab edirlər.

Şəbnəm HİDAYƏTQIZİ



ABDULLA ŞAIQ HAQQINDA XATİRƏ

1948-ci ildə mən Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin III kurs tələbəsi olan zaman hörmətli yerkəniniz, şair, yazıçı Abdulla Şaiqlə dəfələrlə görüşüb səhbətlər etmişəm.

Biz tələbələr hər bir vaxt M.F.Axundov adına Mərkəzi kitabxanada görüşürük. Həmin illərdə yerlilərimiz Abbas Kirovci, Əhəd Hüseynov, Əmər Osmanlı və bir neçələri ilə gedis-golışımız var idi. Cüntki onlar Borçalıdan olan tələbələrin yaşıllar-ağsaqqalları idilər.

Əhəd Hüseynov mənim qohumun idı. Onun vəsitsilə mən Abdulla Şaiqin oğlu Kamalla tanış oldum. Sonradan elə oldu ki, Əhəd Hüseynov və mən Kamal Talibzadənin iştirakı ilə onlara - A.Şaiqin evinə getdik. Mən çox utanır və sixlərdən.

A.Şaiq ariq, nurani üzlü, aq saqqallı bir kişi idi. Ona aid olan taxtın üstündə müütükkejə söyklənib qarşısına qoyulmuş pürrangi çaydan yayaş-yavaş içirdi. Mondən səhbət vaxtı Borçalının hansı kəndindən olduğunu soruşdu. Mən ona Qızılhacılı kəndindən, özüm də Mursaqlıvlardan olduğunu söyləyəndə A.Şaiq mənə dedi ki, ay bala, siz Qaraxanlı nəslindən siniz. Qaraxanlıdan olan Şah İsmayıllı Mursaqlıvuya yaxşı tənyirtdim. O, Əbdürəhim bəy Haqverdiyevin on yaxın dostu olub. Sonra yazıçı mənənə Ə.Haqverdiyevin əmimin Əziz Mursaqlıvuya etdiyi kömək barədə söylədi. O, əmimi 1930-cu ildə Bala Pedaqoji İnstitutuna qəbul etdirib. Əmim ağa nəslindən olduğu üçün onu instituta götürməkdən imtina etmişdi.

Səhbət osnasında mən hörmətli yazıçıdan onun "Qızıl" hekayəsi haqqında soruşdum. A.Şaiq sual verdim ki, hekayədə verilən Kərim baba surəti hansı Kərim babadır? Cüntki mənim ana babamın adı da Kərim olmuşdur. Elə biliydim mənim babam haqqında yazıb.

Lakin Abdulla Şaiq mənə belə cavab verdi:

- Balası, mənim də qoca babamın adı Kərimidir. Mən uşaq vaxtı Sarvan dağında olanda Kərim babamın istəklisi Qızıl iti vurdum. Onda Kərim baba mənə dedi ki, ey, ay bala, bunu vurmaq olmaz, cüntki onun mənə vaxtilə çox köməkliyi olub. Sonralar Kərim baba mənənə Qızıl it barədə çox hadisələr söylədi və mən hekayəni qələmə aldım.

A.Şaiq səhbətimiz homişə şirin olardı və həmişə Borçalıdan gedərdi. O, keçmişdə olan hadisələrdən mənənə çox maraqlı səhbətlər eləyordu. Çox şirin, aram-aram danişığı vardi. Biz hər dəfə onlara gəlib-gedəndə mənə deyərdi ki, balası utanma, bizi tez-tez göl. Sizin gəliniz mənənə Borçalı iyni verir.

Yadimdadr, bir dəfə Əhəd Hüseynov olmadı, Abbas Kirovci ilə onlara getdi. Çox xoşa bizi qəbul etdi, hətta rəhmətlik Abbasə bir çox məsləhat və tövsiyələr verdi. Hətta belə bir cümlə də işlədi ki, Abbas, balası, cavansan, özünü gözlə, hər işə qarışma. Mən yolda Abbas müəllimdən (o, istedadlı tənqidçi idi) xəbər aldum ki, kişi nə üçün elə dedi. Abbas rəhmətlik mənə dedi ki, bu yaxınlarda Süleyman Rəhimovu bərk tənqid etdiyimi eysidib deyir.

Görkəmli, sevimli yazıçıımız, şairimiz, həmyerlimiz Abdulla Şaiq haqqında xatirələrim çoxdur.

Ramiz Mursaqlıvov